

Xızı sahəsində yeraltı sulardan istifadənin qiymətləndirilməsi

S.S. Salahov, g.m.e.n.¹, U.S. Salahova²

¹Ekolojiya və Təbii Sərvətlər Nazirliyi Mili Geoloji Kəşfiyyat Xidməti,

²Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

e-mail: thermalwater_63@mail.ru

Açar sözlər: yeraltı sular, geoloji struktur, litoloji tərkib, sulu kompleks, mineralallaşma.

DOI.10.37474/0365-8554/2021-10-7-10

Оценка использования подземных вод Хызынской площади

С.Ш. Салахов, к.г.-м.н.¹, У.С. Салахова²

¹Национальная геолого-разведочная служба Министерства экологии и природных ресурсов,

²Азербайджанский государственный университет нефти и промышленности

Ключевые слова: подземные воды, геологическое строение, литологический состав, водоносный комплекс, минерализация.

По результатам проведённых поисково-разведочных работ на площади Хызы имеются пресные воды, приуроченные к меловому комплексу. На территории юго-западнее села Тазакенд воды содержатся в песчаниках, пелитоморфных тuffогенных известняках и глинах (Кемчинский комплекс). Юго-восточнее села Тыхылы они встречены в чередовании песчаников и пелитоморфных глин. Южнее села Дизавар (в осевой части Тыгчайской синклинали) – в чередовании песчаников, известняков, гравелитов и глин (Агбурунская пластовая свита). Необходимо проведение дополнительных исследовательских работ на территории Хызынской площади с целью оценки подземных вод для увеличения использования их в водоснабжении населённых пунктов.

Estimation of using underground water in Khyzy area

S.Sh. Salahov, Cand. in Geol.-Min. Sc.¹, U.S. Salahova²

¹National Geological Exploration Service of the Ministry of Ecology and Natural Resources,

²Azerbaijan State University of Oil and Industry

Keywords: underground water, geological structure, lithologic composition, water bearing complex, mineralization.

According to the results of exploration works carried out in Khyzy area, fresh water here is of Cretaceous complex. On the south-west territory from Tazakend area, the water is in the sandstones, pelitomorphic tuffogene limestones and clay (Kemchi suite). To the south-east from Thykhyly village, fresh water occurs in the alternation of the sandstones and pelitomorphic clay, to the south from Dizavar village (in the axial region of Tygchay down-fold) – in the alternation of sandstones, limestones, gritrock and clay (Aghburun suite).

Additional research surveys on Khyzy territory are necessary for the estimation of underground water to increase its usage in water supply of inhabited localities.

Alp yaşı Qafqaz qırışıqlıq sisteminin hüdudlarında yerləşən tədqiqat rayonunun geoloji inkişaf tarixində geosinklinal (Yura-Eosen) və Orogen (Oliqosen-Antropogen) mərhələlər ayrıılır.

Litologiya

Alt-Orta Yura dövrlərində tədqiqat rayonu ərazisində Böyük Qafqazın geosinklinalı formalaşmışdır. Bu qrabənə bənzər struktura qalınlığı 0–5000 m arasında dəyişən şist (aspid), diabaz-porfirit formasiyasının süxurları toplanmışdır. Üst Yurada Mərkəzi və Təngi-Besbarmaq geosinklinallarının formalşaması Şahdağ-Xızı çökəkliyinin intensiv enması və ehtizazi hərəkətlərin aktivliyi qalınlığı 1000 m-dan çox olan fliş və karbonat formasiyalarının toplanmasına zəmin yaratmışdır. Şamaxı-Qobustan antiklinoriumunun hüdudlarında isə bu dövrə qalınlığı 500 m-dan çox olan kobud ritmli flişlər toplanır. Erkən Tabasırdə aktivlaşan Qəribi Xəzər, Çəngi-Əlat, Xalat-Gerdiyan, Siyəzən və digər translitosfer yarıqlarının dərinlik qırılmalarının təsiri nəticəsində tədqiqat rayonu ərazisində mövcud olan irsi çökəklikdə qalınlığı 3 km-dən çox olan fliş formasiyası toplanmışdır. Analoji paleotektonik və paleocoğrafi şərait Üst Tabasırdə saxlanılmış da Təngi və mərkəzi geoantiklinalların qalxması intensivləşmiş və ərazidə dayaz dəniz məşəli terrigen fliş formasiyası toplanır. Oliqosenin əvvəlində ərazidə formalanmış dağlararası və daxili çökəkliklərdə qalınlığı 500–1000 m olan molass formasiyası süxurları toplanmışdır.

Təngi-Besbarmaq, mərkəzi və digər antiklinoriumların formalşaması paleocoğrafi şəraitə təsiri göstərir. Qalxma prosesləri Şahdağ-Xızı sinklinoriumunun və Böyük Qafqazın Mərkəzi və Yan qalxmalarının tam formalşaması ilə nəticələnmişdir. Üst Pliosenə qədər dövrə Şamaxı-Qobustan

sinklinoriumunda paleotektonik şərait öz ırsiliyi ilə səciyyələnir. Burada Ceyrankəməz çökəkliyi, Mərəzə yayası və Abşeron periklinal çökəkliyi formalasılmış və ərazidə əsasən qıtə şəraitini hökm sürmüştür.

Antropogen dövründə rayon həm şəquli, həm də üfüqi tektonik hərəkətlərin təsirinə məruz qaldığından bəzi sahələrdə (Şamaxı-Qobustan sinklinoriumunun şimal-qərb hissəsi) hətta Pliosen çöküntülərində qırışılıq baş vermişdir.

Stratiqrafiya

Cəngi-Xızı-Giləzi sahəsinin geoloji kəsilişində Orta Yuradan Antropogenə qədər müxtəlif çöküntülər iştirak edir.

Tura çöküntüleri şimal tektonik zonada suayırıcı zolağın ayrı-ayrı hissələrində yer sahənin çıxır, tədqiqat rayonunda isə onlar dərinlikdə yatar.

Tabaşır çöküntüleri rayonun dağlıq hissəsində yer sahəsinə çıxır. Geoloji kəsilişdə Tabaşır dövrünün ən qadın sūxurları Barrem mərtəbəsi (Xalçay lay dəstəsi) çöküntülərinin təbii çıxışları məhduddur. Onlar litoloji cəhətdən yaşılmıtlı-boz gillərin, mergellərin və qırıntılı əhəngdaşlarının təbəqələşməsindən ibarətdir. Bu çöküntülərin qalınlığı 500–1000 m-dir.

Apt mərtəbəsi litoloji faunistik cəhətdən alt (eptari horizontu) və üst (Xanagin lay dəstəsi) yarım-mərtəbələrə bölünür.

Septari horizontu zeytunu-boz rəngli gillərin və mergelli əhəngdaşının septarilərinin növbələşməsindən ibarətdir. Qalınlığı 50–60 m-dir.

Xanagin lay dəstəsi qırmızımtıl-qonur gillərin və azqalınlıqliq mergedi, qumdaşı və alevrolit araqatlarının növbələşməsindən ibarət olub, qalınlığı 70–90 m-dir.

Tədqiqat rayonunda geniş intişar tapmış Alb mərtəbəsi, Altıağac və Güllülü lay dəstələrinə bölnür.

Altıağac lay dəstəsi alt və orta Alb yarım-mərtəbələrinə müvafiq golur. Litoloji cəhətdən qalınlığı 60–70 m olan qırmızı, yaşılmıtlı-qırmızı rəngli gillərin və yaşılmıtlı-boz alevrolitlərin növbələşməsindən ibarətdir.

Güllülü lay dəstəsi alt və üst horizontlarına bölnür: Alt horizont (güllülü qumdaşları) sporadik yayılırla açıq-boz qumdaşlarının, alevrolit və alevroqumdaşlarının növbələşməsindən təşkil olunmuşdur. Qalınlığı 0,5–100 m-dir. Üst (Auselin) horizont litoloji cəhətcə mergedi, qum, qumdaşı, əhəngdaşları araqatlı-gıl və argillitlərdən ibarətdir. Horizontun qalınlığı 80 m-ə çatır.

Alb çöküntüleri üzərində transpressiv yatan

Senoman mərtəbəsi (Gümüşdağ lay dəstəsi) çöküntüləri tədqiqat ərazisində geniş yayılmışdır və litoloji cəhətdən boz ranglı qumlu gillərdən təşkil olunmuşdur. Kəsilişdə tez-tez açıq-boz rəngli qumdaşı, əhəngdaşı və mergedi araqatlarına rast gəlinir. Çöküntülərin qalınlığı 400 m-ə qədərdir. Cənub istiqamətdə çöküntülərin qalınlığı və qumluğunu artırır.

Turon mərtəbəsi rayonda geniş yayılmış və onun alt hissəsi Zarat lay dəstəsi, Üst hissəsi Konyak mərtəbəsilə birlikdə Kəmçi lay dəstəsinə ayrılır. Zarat lay dəstəsi yaşılmıtlı-boz, boz və qara rəngli gıl sıstili mergedellər, əhəngdaşı və qumdaşı araqatlı gillərdən ibarətdir. Qalınlığı 200–350 m-dir.

Kəmçi lay dəstəsi tədqiqat rayonunda qravelit, əhəngdaşı və gillərin növbələşməsindən təşkil olunmuşdur. Cənub istiqamətdə qalınlıq və qumluğunu artırır. Çöküntülərin qalınlığı 200–250 m-dir. Kəmçi lay dəstəsi Təzəkənd kəndindən 2,4 km cənub-qərbdə yerləşən Tığçay sinklinallında 150 m dərinliyə qədər qazılmış 5 №-li quyuda açılmışdır. Aparılmış tədqiqatlar zamanı litoloji kəsilişdə qumlu və pelitomorf əhəngdaşları, qumdaşları və gillərdən ibarət olduğu müəyyən edilmişdir.

Tixli kəndindən 1,5 km cənub-şərq tərəfdə Tığçay sinklinallının qırılma ilə mürəkkəbləşmiş ox hissəsində isə qazılmış 6 №-li quyuda dərinliyi 6200 m. Geoloji kəsilişin litoloji tərkibinə görə qumlu və pelitomorf əhəngdaşı, gıl və qumdaşları təşkil olunduğu müəyyən edilmişdir.

Santon-Alt Kampan mərtəbəsi (Yunusdağ lay dəstəsi) iki qata bölünür; alt qat tünd qırmızı gillərin, əhəngdaşlarının və s. növbələşməsindən ibarətdir. Qalınlığı 150–300 m-dir.

Ömbizlər kəndinin 4 km şimal-şərq hissəsində keçən tektonik pozulma zonasında qazılmış (dərinliyi 150 m) 7 №-li quyuda Yunusdağ lay dəstəsinə əsasən qum, qumdaşı və gillərdən ibarət olduğu müəyyən edilmişdir.

Üst Kampan-Maastricht (Ağburun lay dəstəsi) çöküntülərinin lay hissəsi açıq-boz qumdaşı, mergedi və gillərin növbələşməsindən ibarətdir. Bu qatın qalınlığı 700–900 m-dir. Lay dəstəsinin üst hissəsi yaşılmıtlı gillərin, boz argillitlərin və açıq-boz əhəngdaşlarının növbələşməsilə səciyyələnir, qalınlığı 120–130 m-dir.

Ağburun lay dəstəsi Xızı sahəsindən 7 km cənub-şərqdə Çarçışlaq sinklinallının ox hissəsində keçən pozulma zonasında 200 m dərinliyə qədər qazılmış 4 №-li quyuda açılmış litoloji tərkibinə görə qumlu əhəngdaşlarının, qravelit və gillərin növbələşmələrindən ibarət olması müəyyən edil-

mişdir. Litoloji kəsilişdə möhkəm qumdaşları daha çox 192–185, 177–175, 170–167, 165–163, 154–153, 137–135 m dərinlik intervallarında rast gəlinir.

Alt Tabasır çöküntüləri həm də Dizavar kəndində cənubda qazılmış 14 №-li quyuda açılmışdır. Litoloji tərkibinə görə Ümumqafqaz istiqamətlə qrabənəbənzər sinklinallın ox hissəsində inkişaf tapmış qumdaşı, əhəngdaşı, qravelit və gillərin növbələşməsindən ibarətdir. Kəsilişin Paleogen və Neogen çöküntüləri xarakterik faunaqalığı və litoloji tərkiblərinə görə Tabaşır çöküntülərindən fərqlənir.

Paleogen İlxidağ-Sumqayıt lay dəstəsi çöküntüləri Şimali Qobustanda çox geniş yayılmış və Üst Tabaşır çöküntüləri üzərində qeyri-uyğun yatar. Bu çöküntülərlə bəzən böyük sinklinalların mərkəzi hissələrində, bəzən də antiklinal qırışqların uzaq qanadlarında rast gəlinir. Litoloji baxımdan qırmızımtıl-qonur karbonatsız gillərdən, az məqdarda pis çəşidlənmış qumdaşı laylarından ibarətdir. Qalınlığı 150–200 m-dir.

Eosen Qovundağ lay dəstəsi çöküntüləri tədqiqat rayonunda daha çox yayılmışdır. Bu çöküntülər Şimali Qobustanda böyük sinklinalların, Mərkəzi Qobustanda isə antiklinal qırışqların tağ və tağyanı hissələrinin quruluşunda iştirak edir. Qovundağ lay dəstəsi rayonun hər yerdində alt, orta və üst horizontlarına bələddir. Alt horizontu nisbətən az sahədə yayılmış yaşılmıtlı-boz, açıq-yaşıl, açıq-boz mergedi gillərin çəp laylanılmış argillitlər və tuf qumdaşları ilə növbələşməsindən ibarətdir. Bu horizontun qalınlığı şimal zonada 70–80 m, mərkəzi zonada isə 180–200 m-dir.

Orta horizont çöküntüləri gillərin sarımtıl-boz və bərk qumdaşı layciqları ilə növbələşməsindən ibarətdir.

Şərqi və cənub-şərq istiqamətlərində geoloji kəsiliş fasial dəyişkənliliyə məruz qalır. Kəsilişdə qalınlığı 1,5–2 m olan əhəngdaşı, iridənali qumdaşı və bitumlu şist layları müşahidə edilir. V.V. Weber bu fasiyada yayılan Qovundağ çöküntülərini Cəngiçay fasiyası adlandırmışdır. Bu horizontun geoloji kəsilişində (Şahandağ) rast gəlinən 0,7–0,8 m qalınlığında çəp laylı, orta və iridənali qumdaşları onu üst və alt Qovundağ çöküntülərindən fərqləndirir. Orta Qovundağ çöküntülərinin qalınlığı mərkəzi və Cənubi Qobustanda 200–350 m, Şimali Qobustanda isə 300–400 m-dir. Üst Qovundağ çöküntüləri qırmızımtıl karbonatlı gillərdən ibarətdir. Bu gillər bütün kəsiliş boyu nazik (0,2–0,4 m narındənəli) qumdaşı layciqları ilə növbələşir. Cənuba doğru (Qozluçay, Çigilçay,

Boyanata sahələrində) qumdaşının laylarının qalınlığı və sahəsi artır. Bu zonada geoloji kəsiliş gilli-qumluğundan ibarətdir.

Mərkəzi və Cənubi Qobustanda Üst Qovundağ çöküntülərinin ayri-ayrı antiklinal qırışqların tağ hissələrində və üstəgəlmə zonalarda, əksər halarda mahallili "loka"lər şəklində və palçı vulkanlarının püşkürmə möhsulları içərisində rast gəlinir. Üst Qovundağ çöküntülərinin qalınlığı Qobustanın şimal hissəsində 25–60, mərkəzi hissəsində isə 300–325 m-ə çatır.

Maykop lay dəstəsi (Oligosen-Alt Miosen) çöküntüləri Mərkəzi və Cənubi Qobustanda daha geniş yayılmışdır. Bu çöküntülər Şimali Qobustanda yalnız bəzi sinklinal qırışqlarda müşahidə olunur. Maykop lay dəstəsi alt və üst yarımdəstələrə ayrıılır. Bu çöküntülər sahədən asılı olaraq gıl və qumlu-gilli fasiyada yayılmışdır.

Cəngi sahəsinin Balaca Ağdağ zirvəsində 5,7 km cənub-qərbdə Bakı-Şamaxı yolunun kənarında Qoturdağ strukturunun qırılmalarla parçalanmış şimal qanadında qazılmış 1 №-li quyunun (dərinliyi 150 m) geoloji məlumatlarına əsasən Maykop+Koun lay dəstələri litoloji tərkibinə görə mergedi, qumdaşları və gillərin növbələşməsindən ibarət kompleksindən təşkil olunmuşdur. Geoloji kəsilişdə nazik qum layları da iştirak edir. Gillə rənginə görə dəha çox tünd-göydür.

Müəyyən qədər Maykop çöküntüləri ilə doldurulmuş Nağdali sinklinallının ox hissəsində tektonik pozulma zonasında qazılmış 17 №-li quyuda (dərinliyi 150 m) açılmış sūxurlar litoloji tərkibinə görə qumdaşı, çinqıl qarışqli gillər və qumcalarдан təşkil olunmuşdur.

Tarxan, Çokrak, Karakan, Konk, Sarmat, Pont və Mahsuldar Qat çöküntüləri sahə və dərinlikdən asılı olaraq müxtəlif fasiyalarla səciyyələnir və əsasən qumdaşı araqatlı gillərdən ibarətdir.

Ağcagıl və Abşeron mərtəbəsi çöküntüləri içərisində vulkan külü təbəqələri müşahidə olunan müxtəlif ranglı gillər, qumlar və əhəngdaşlarının növbələşməsindən ibarətdir.

Antropogen çöküntülərinin litoloji tərkibi konqlomerat, pis çəşidlənmış qumdaşı, çinqıl və balıqqlaqlı əhəngdaşlardan ibarətdir. Bu çöküntülər səciyyəvi fauna qalıqlarına əsasən Bakı, Türkən, Xəzər və Xavalın mərtəbələrinə ayrıılır. Qalınlığı 200–250 m-dir. Çöküntülər Qobustan sahəsində 26, 27, 28, 29, 30, 31 və Xızı sahəsində 32, 33, 34, 35, 36, 37, 38, 39 №-li quyularda açılmış və tədqiq olunmuşdur. 20 m dərinliyə qədər çöküntülər litoloji tərkibinə görə əsasən çinqıl, çaplı, qum və gillərdən ibarətdir.

Tədqiqat rayonunda Böyük Qafqazın cənub-şərqi ətəklərinin dağətəyi sahələrlə yanaşı, dərə şəbəkələri, müxtəlif forma və ölçülü yarğanlarla mürəkkəbləşmiş düzənlilik sahələr yayılmışdır.

Relyefin formalması ərazidə yayılmış sükurların litofasial xüsusiyyətlərindən asılıdır. Burada ekzogen geoloji proseslərin rolunu da qeyd etmək vacibdir.

Ərazilinin şimal hissəsi yüksəkliyi 1300–1500 m olan relyeflə səciyyələnir. Cənub və cənub-şərqi istiqamətlərdə relyefin yüksəkliyi azalır. Yüksəkliklər hamar zirvəli və sildirdim yamaclarla səciyyələnir.

Rayonun relyefi Mərəzə yaylasından Qovun-

dağ-Qaraibad silsiləsinə qədər nisbətən sadədir. Burada relyef ayrı-ayrı yüksəkliklər, kiçik dağ silsilələri və bunları bir-birindən ayıran dərə şəbəkələrlə mürəkkəbləşmişdir. Yüksəkliklər (Mayaş, Böyük Siyəki, Kiçik Siyəki dağları və s.) sinklinal, braxiantiklinal və izoklinal quruluşa malikdir. Burada çox sarbəst yüksəkliklər diqqəti cəlb edir. Bunlardan sinklinal quruluşa malik olan Şimşədi (560 m), Sunqur (676 m), Boyanata (893 m), Bayuşqaya (150 m) dağlarını qeyd etmək olar.

İzoklinal quruluşa və 200–400 m mütləq yüksəkliyə malik orografiq elementlər sırasına Quzeydağ, Yucalıq, Şayiblar-Qayıqlar, Qoturdaş və başqa dağlar daxildir [8].

Ədəbiyyat siyahısı

1. Alizade S.A., İbrahimov I.S., Rostovtseva A.I. Ob yasnytel' naya zapiska k geologicheskim kartam poleznykh iskopаемykh Kobystana, mashtab 1:50000. Bakı, 1972, s. 136.
2. Gorshenin T.A. O rabotakh Khızınskoy geologo-s'yemochnoy partii za 1965 god. Bakı, 1966, s. 107.
3. Abdullaev Z.A., Efendiyeva S.A. O hidrogeologicheskikh i inzhenerno-geologicheskikh issledovaniyakh dlya meliorativnykh tseley na territorii Samur-Apsheronskogo massivna, Bakı, 1961.
4. Instruktsiya po primeneniyu klassifikatsii eksploatatsionnykh zapasov i prognoznykh resursov podzemnykh vod k mestorozhdeniyam mineralnykh vod. – M.: GKZ SSSR, 1985, 145 c.
5. Askerbeil'i E.K., Kazimov S.M. Issledovanie vozmozhnostey ispol'zovaniya podzemnykh vod konusov vynosa severo-vostochnoy chasti Azerbaidzhaneskoy SSR dlya vodosnabzheniya Apsheronskogo poluostrova. Sbornik trudov "Izuchenie i ispol'zovanie vodnykh resursov SSSR". – M.: Nauka, 1970.
6. Kazimov S.M. Azərbaycanın şimal-şərqində yeraltı suların hidrodinamik şəraiti və diyışma qanuna uyğunluğu // Azərbaycan ali texniki məktəblərinin xəbərləri, 2003, № 5, c. 26–32.
7. Salahov S.Sh. 2002–2004-cu illərdə Cəngi-Xizi-Giləzi sahəsində yeraltı suların axtarışı işlərinin natiçələri. – Bakı: Azgeolfond, 2006, s. 125.
8. Salakhov C.H. Bal'neogeologicheskie svoistva termal'nykh vod Khudatskoy ploschadi Azerbaidzhanskoy Respubliki // Sankt-Peterburg. Nauchnoe mnenie, 2013, № 6, c. 199–202.
9. Salakhov C.H. Ingibitornaya zashchita ot korrozii oborudovaniy pri ispol'zovanii termal'nykh vod Azerbaidzhana // Aktual'nye problemy gumanitarnykh i estestvennykh nauk, 2011, № 2, c. 268–270.

References

1. Alizade S.A., İbrahimov I.S., Rostovtseva A.I. Ob yasnytel' naya zapiska k geologicheskim kartam poleznykh iskopаемykh Kobystana, mashtab 1:50000. Bakı, 1972, s. 136.
2. Gorshenin T.A. O rabotakh Khızınskoy geologo-s'yemochnoy partii za 1965 god. Bakı, 1966, s. 107.
3. Abdullaev Z.A., Efendiyeva S.A. O hidrogeologicheskikh i inzhenerno-geologicheskikh issledovaniyakh dlya meliorativnykh tseley na territorii Samur-Apsheronskogo massivna, Bakı, 1961, s.
4. Instruktsiya po primeneniyu klassifikatsii eksploatatsionnykh zapasov i prognoznykh resursov podzemnykh vod k mestorozhdeniyam mineralnykh vod. – M.: GKZ SSSR, 1985, 145 s.
5. Askerbeil'i E.K., Kazimov S.M. Issledovanie vozmozhnostey ispol'zovaniya podzemnykh vod konusov vynosa severo-vostochnoy chasti Azerbaidzhaneskoy SSR dlya vodosnabzheniya Apsheronskogo poluostrova. Sbornik trudov "Izuchenie i ispol'zovanie vodnykh resursov SSSR". – M.: Nauka, 1970.
6. Kazimov S.M. Azərbaycanın şimal-şərgində yeraltı suların hidrodinamik şəraiti və deyishmə ganuna uygunlugu // Azərbaycan ali texniki məktəblərinin xəbərləri, 2003, № 5, s. 26–32.
7. Salahov S.Sh. 2002–2004-ju illerde Jengi-Khizi-Gilezi sahəsində yeraltı suların akhтарşy ishlerinin natiçələri. – Bakı: Azgeolfond, 2006, s. 125.
8. Salakhov S.Sh. Bal'neogeologicheskie svoistva termal'nykh vod Khudatskoy ploschadi Azerbaidzhanskoy Respubliki // Sankt-Peterburg. Nauchnoe mnenie, 2013, № 6, s. 199–202.
9. Salakhov S.Sh. Ingibitornaya zashchita ot korrozii oborudovaniy pri ispol'zovanii termal'nykh vod Azerbaidzhana // Aktual'nye problemy gumanitarnykh i estestvennykh nauk, 2011, № 2, s. 268–270.